


# **DAŞKƏSƏN KOBALTİNLƏRİ VƏ ONLARIN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ**

**Əliyeva K.Y. -I kurs magistrantı**

*Azərbaycan Dövlət Neft və Sənaye Universiteti*

Daşkəsən filiz rayonunda kobalt filizi yataq və təzahürləri qədimdən məlum olan filizlərdəndir. Burada kobalt filizinin yüksək konsentrasiyasına Daşkəsən qraben-sinklinoriumunun Qoşqardağ və Çanaxlı mis-porfir və mis-polimetal təzahürlərində rast gəlinir ki, burada kobaltın miqdarı maqnetit filizlərində 0,035%-ə çatır. Daşkəsən filiz rayonu hədudlarında kobalt filizləşməsi bir neçə məntəqədə

lokallaşmışdır. Bunlara Şimal yatağı (Daşkəsən-kobalt), Daşkəsən yatağının Şimal-Şərqi sahəsi, Cənubi Daşkəsən dəmir filizi ya-tağının Mollahəsənli, Hamamçay və Zagalı sahələri.



**Şək. Daşkəsən filiz rayonunda kobalt filizi yataqlarının və təzahürlərinin yerləşmə sxemi (M.A.Kawkaé, 1965)** 1. Dördüncü dövr çöküntüləri; 2. Gec yura-erkən təbaşir intruzivləri ( $K_1$ ): 1) qabro, qabro-noritlər, noritlər, qabro-dioritlər və dioritlər; 2) adamellitlər, qranodioritlər, tonalit-kvarslı dioritlər; 3) granit-aplitlar və alyaskitlər; 3. Əsasi tərkibli damar sűxurları ( $K_2$ ); 4. Mərmərləşmiş əhəngdaşları, luzitan (Jal); 5. Tuflar, kalsium-karbonatlı tuffitlər, tufqumdaşları, konglomeratlar və qravelitlər, oksford-kimeric ( $J_{3ox-km}$ ); 6. Andezit və andezit-dasit-porfirit axıntıları ilə növbələşən aqlomerat tufları, tufbrekçiyalar, tufkonglomeratlar və tufqumdaşlar, üst bat ( $J_{2bt2}$ ); 7. Skarnetrafi metasomatitlər və roqoviklər; 8. Kobaltdaşıyan tektonik zonalar; 9. Skarn-dəmir filizi yataqları; 10. Kobalt minerallaşması təzahürü. Rum rəqəmləri ilə çevrələrdə: 1 - Daşkəsən-Şimal kobalt yatağı (mədəni), II - Şimal-Şərqi skarn-dəmir-kobalt yatağı, III - Şimal-Qərb skarn-dəmir-kobalt yatağı, IV-Cənubi Daşkəsən skarn-dəmir-kobalt yatağı.

Qeyd etmək lazımdır ki, Daşkəsən kobalt (Şimal yatağı) yatağı plutogen hidrotermal mənşəli yataqlardandır. Bu yataq Daşkəsən intruzivinin ən kənar şimal hissəsində, eyniadlı dəmir filizi yatağının yaxınlığında yerləşir. Yatağın geoloji quruluşuna nəzər salsaq görərik ki, burada çoxlu sayıda dolerit porfirit daykaları ilə orta yuranın (bayos, bat) vulkanogen və tufogen-çökəmə sűxurları iştirak etmişlər. Sadalanan sűxurlar Daşkəsən qraben-sinklinoriumunun şimal-şərqə doğru 5-12° bucaq altında enən şimal qanadında yayılmışlar.

Yataqda əsas filiz zonası mərkəzi hissədə və cənub-şərqi qanadında 65-90° bucaq altında şimal-şərqə düşür və 3 km məsafədə izlənilir. Ərazidə 550 m məsafədə filizlilik aşkar edilmişdir. Əsas filiz zonasına Şimal kobalt yatağının Başlıca filiz kütləsi aid edilir. Mərkəzi hissədə filiz kütləsi uzanma istiqamətində 340 m-ə qədər izlənilir, düşmə boyunca 500 m dərinliyə qədər öyrənilmişdir. Filiz kütləsi 150 m dərinliyə qədər tamamilə işlənilmişdir, qalınlığı 0,7-dən 9,0 m-ə qədər dəyişir (orta hesabla 2,0 m).

Filizləşmə qeyri-bərabər səpələnmiş möhtəvilərlə, linqayabənzər xırda kütlələrlə, kobaltinin və digər sulfidlərin damarcıqları ilə təmsil olunub. O, gilli-xloritli materialın, habelə yan sűxurların və daykaların qırıntıları arasında inkişaf tapıb. Mineraləmələgəlmə prosesi filiz daxili hərəkətlər hesabına ayrılan bir neçə mərhələni əhatə edir. Zonada kobaltın miqdarı «iz»dən - 16-20%-a qədərdir.

Filizlərin mineralozi tərkibi müxtəlidir. Başlıca filiz mineralları xeyli üstünlük təşkil edən kobaltindən, qlaukodotdan, kobaltsaxlayan arsenopiritdən, habelə xalkopirit, sfalerit, qranat, maqnetit, epidot, xlorit və kalsitlə assosiasiya əmələ gətirən kobaltsaxlayan piritdən ibarətdir.

Əsas filiz zonası cinahda cənub-şərqi-şimal-şərqi doğru düşür, buruq quyusu vasitəsilə burada 245,2-246,5 m intervalda kobaltın miqdarı 0,05%-ə çatan damar kəsilmişdir.

#### Ədəbiyyat

1. Azərbaycan geologiyası. A.Əlizadə. Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya İnstitutu, Bakı-2015
2. V.M.Babazadə. Faydalı qazıntıların geologiyası (ikinci hissə). Bakı-2013
3. S.S.Şəmədov, Ş.A.Mövləmov, V.C.Axundov. Daşkəsən filizləri. Bakı-1995
4. A. İ. Məmmədov. Минералогия и условия формирования кобальтовых руд Южно-Дашкесанского месторождения. Bakı-1968.